

Aprel 2014-cü il

PwC Azerbaijan Times

4 sayılı Buraxılış

Buraxılışın əsas xəbərləri:

- Elektron xidmətləri
- Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün “Səyahət sənədinin” forması
- İkiqat vergitutmanın aradan qaldırılması sazişləri üzrə yeniliklər



pwc

Burada əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer Aysel Süleymanova ilə əlaqə saxlaya bilərsiniz.

aysel.suleymanova@az.pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

www.pwc.com/az

© 2014 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

Elektron xidmətlər

Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən göstərilən elektron xidmətlərin siyahısı Nazirlər Kabinetinin 19 aprel 2014-cü il tarixli 105 sayılı qərarı ilə artırılıb və özündə aşağıdakıları da ehtiva edir:

- Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcu barədə məlumatın verilməsi;
- Daşınmaz əmlakla bağlı uzufruktun və servitutun dövlət qeydiyyatı və dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu;
- Məhv olmuş dövlət əmlakının və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi;
- Daşınmaz əmlak obyektini barədə daşınmaz əmlakın dövlət

reyestrindən məlumatların verilməsi.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün “Səyahət sənədinin” forması

Azərbaycan Respublikası Prezidentinin 133 sayılı Fərmanı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün “səyahət sənədləri” üçün qayda və nümunələrini müəyyən etmişdir.

Səyahət sənədi Azərbaycan Respublikasının hüduqlarından kənara çıxarılan və sərhədkeçmə sənədləri olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının Dövlət

Aprel 2014-cü il

PwC Azerbaijan Times

4 saylı Buraxılış

Miqrasiya Xidməti tərəfindən verilir.

Səyahət sənədi yuxarıda göstərilən şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədini vizasız keçərək ölkə hüdudlarından kənara çıxması üçün əsasdır.

Bu sənəd yuxarıda göstərilən şəxslərə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş hallarda, habelə həmin şəxslər üçün mənşə ölkələrindən sərhədkeçmə sənədlərini əldə etmək mümkün olmadığı hallarda verilir.

İkiqat vergitutmanın aradan qaldırılması sazişləri üzrə yeniliklər

Azərbaycanla İspaniya arasında ikiqat vergitutmanın aradan qaldırılması üzrə saziş 23 aprel 2014-cü il tarixində imzalanmışdır. Saziş ratifikasiya sənədlərinin mübadiləsindən sonra qüvvəyə minəcək.

